

MasterCast® 10

Suvaq və hamarlayıcı qat üçün ilişkenliyi artıran və toz qatını aradan qaldıran akril əsaslı astar.

MATERIALIN TƏQDİMƏTİ

MasterCast® 10 suvaq və hamarlayıcı qat üçün ilişkenliyi artıran və toz qatını aradan qaldıran akril əsaslı dispersiya şəklində əlavədir.

TƏTBİQ SAHƏSİ

- Daxili və xarici, ufiqi və şaquli səthlərdə;
- İnşaat məhlullarında, suvaq və sement suspenziyalarında.

ÜSTÜNLÜKLƏRİ

- Mükəmməl ilişkenliyi təmin edir;
- Su, yağ və duz həlledicilərinə qarşı dayanıqlığı artırır;
- Səthdəki toz qatını aradan qaldırır;
- Sabunlaşmanın qarşısını alır və tərkibində korroziyaya səbəb olan əlavələr yoxdur.

TEXNİKİ XÜSUSİYYƏTLƏRİ

Materialın mənşəyi	Yayılan kopolimer akril əsaslı
Rəngi	Ağ
Sıxlığı	1,0-1,08 kq/litr
İşçi səthin temperaturu	+5°C +35°C
İstismar temperaturu	+20°C +80°C

Qeyd olunmuş göstəricilər +20°C və 50% nisbi nəmlik mühitində qəbul olunmuşdur.

QABLAŞDIRMA

4 kq-lıq bidonlar

SƏTHLƏRİN HAZIRLANMASI

Sement səthlər möhkəm, quru olmalıdır. İlişkenliyi zəiflədəcək yağ, piy, pas, parafin və s. bu kimi bütün maddələr səthdən təmizlənməlidir. Səthlərin qırılan kənarları mümkün olduqca şaquli kəsilməli, armatur millərini pasdan təmizləməli, lazım olarsa armatur yenisi ilə dəyişdirilməlidir. Səthdə su axını varsa, təmin olunmalıdır və ya mənbə tıxacla bağlanmalıdır.

QARIŞDIRMA

MasterCast® 10 1/7 nisbətə su ilə durulaşdırılacaq fırça ilə çəkilir.

ALƏTLƏRİN TƏMİZLƏNMƏSİ

İş sona yetdikdən sonra işlədilmiş alətlər dərhal su ilə yuyulmalıdır.

SAXLAMA MÜDDƏTİ

Normal saxlama şəraitində, istehsal edildiyi gündən 12 ay təşkil edir. Açılmış qablaşdırmanın qapağı yenidən kəpəklənərsə, onda materialı bütün saxlama müddətində istifadə etmək olar.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistratı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35

SAXLAMA QAYDASI

Orijinal qablaşdırmada, +5°C-dan yuxarı temperaturda saxlanılmalıdır. Düzgün olmayan yerdə saxlanıldıqda material donan zaman, materialı birbaşa qızdırmadan otaq temperaturunda donunu acmaq və sonra homogen hala gəlincəyə qədər mexaniki qaydalarla qarışdırmaq lazımdır. Qarışdırmaq ucun sıxılmış havadan istifadə edilməsinə icazə verilmir.

Məsuliyyət

Bu texniki sənəddə qeyd olunan məlumatlar, elmi və praktiki biliklərimizə əsaslanmaqdadır.

BASF Caspian MMC yalnız məhsulun keyfiyyətinə görə məsuliyyət daşıyır.

Məhsulun harada və nə cür istifadə olunması ilə bağlı yazılı məsləhətlər istisna olmaqla və ya səhv istismar səbəbindən yarana biləcək nəticələrə görə **BASF Caspian MMC** məsuliyyət daşımır.

Hazırkı texniki sənəd başqa yeni sənədin dərc olunduğu vaxta qədər etibarlıdır. 01/2019

BASF Caspian MMC

Fabrika: AZ 5022, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, (Bakı Quba magistralı)

Tel : (+99 418) 653 10 30, Faks : (+99 418) 653 10 31

Bakı ofisi: Xocalı pr.55, Aga Business Center, 12-ci mərtəbə

Tel : (+99 412) 585 10 30, Faks : (+99 412) 585 10 35